

# Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

Nº 129 (2163) 17 noyabr 2020-ci il

## 1987-1992-ci illərdə Azərbaycanın Dağlıq Qarabağ regionunda nələr baş verirdi?!

(Bizim çoxlarımızın bilmədiyimiz həqiqətlər...Xankəndi)

(əvvəli ötən sayımızda)

**Dağlıq Qarabağ  
Azərbaycanın əzəli və  
tarixi ərazisidir**

1987-1992-ci illərin hadisələrinə keçməzdən əvvəl bir neçə cümlə ilə türk etnoslarının ən qədim yaşayış məskənинe - tarixin izlərini öz köksündə qoruyub saxlayan Anamız Qarabağa kiçik bir ekskursiya edək. Məlum həqiqətdir ki, Azərbaycan çox qədim tarixə, zəngin sərvətlərə, maddi-mədəniyyət abidələrinə malik bir ölkə kimi, ta qədimdən səyyahların, coğrafiyaşúnasların, şairlərin, tarixçilərin, müxtəlif sənət və peşə sahiblərinin diqqətini özüne cəlb etmişdir. Azərbaycan xalqı çox çətin tarixi yol keçərək öz şəraf və ləyaqətini qorumuşdur. Fəxrlə deməliyik ki, Azərbaycan bu gün müstəqil bir dövlət olaraq dünya dövlətləri sırasında öz sözünü deyir. Bayraqımız dünya dövlətlərinin bayraqları sırasında dalgalanır, himnimiz ən mötəbər tədbirlərdə səsləndirilir.

Azərbaycanın Dağlıq Qarabağ adlı ərazisi bütöv bir tamın-tarixi Qarabağın üzvi hissəsidir. Qarabağ həm dağlılıq, həm de düzənlik kimi, həm isə bir-biri ilə sıx və qırılmaz şəkildə bağlı olmuş, biri o birisiz yaşaya bilməmişdir. Dədə-babalarımız min illerle Qarabağda yaşayıblar, kəndlər, şəhərlər salıblar, bu torpağı yadellilərin hücumlarından qoruyublar, Vətənə sonsuz sevgilərindən saysız-hesabsız tarix və memarlıq abidələri: Bayat,

Şahbulağı, Şuşa və Əsgəran qalaların, dünyani heyreṭe salan Şuşa adlı bir şəhəri tikipler, Qarabağ xanlığı adlı dövlət yaradıblar. Bunlar tariximizin qızıl səhifeleridir. Bu tarixi həqiqətlər dünya xalqlarına yaxşı məlumdur... Belə sənədlərdən biri də "Soyuz" qəzetində nəşr olunmuş "Qarabağın olaq təsərrüfatı və biçənəkləri"nə həsr olunmuş yazıdır. Tarixi yazının müəllifi texnika elmləri namizədi Aleksandr Mixayloviç Skibitskidi. O öz atası Mixail Skibitskinin arxiv sənədlərindən istifadə edərək "Qarabağ əyalətinin tarixi-coğrafi təsərrüfat sxemi"ni vermişdir. Çox təessüf ki, belə bir vacib sənəd mətbuatda ictimaiyyətə az çatdırılmışdır. Olduqca maraqlı olan bu nadir nüsxəde Qarabağın və Dağlıq Qarabağın azerbaycanlılara məxsusluğunu tarixi fakt əsasında yazılmışdır. (Bax: Tiflis-1899-cu il). Bu tarixi yazı-vətənsiz ermənilərin Dağlıq Qarabağa köçürürlüb gətirildiklərini özündə əks etdirdiyi üçün ermənilər bu diyarşunaslıq sənədlərini məhv etməyə çalışmışdır, ancaq buna tam nail ola bilməmişdilər.

Qarabağın türk etnoslarına məxsusluğunu Azix mağarası, Tağlar mağarası, "Şuşa mağarası", Kəlbəcər qayaüstü təsvirləri, Şortəpə, Kültəpə, Uzuntəpə, Üzerliktəpə, Xantəpə, Qaraköpəktəpə, Yeddi təpə, Çardaqlı abidələri, Leylatəpə, Xocalı kurqanları (gor evləri. Ə.S.), Xocalı qəbiristanlığı, Təzəkənd abidələri, Saritəpə abidəsi, Örənqala, Üçtəpə, Orta əsr abidələri, Töyrətəpə, Nərgiztəpə, Çələbürd qalası, Govurqala məbədi, Amaras, Ağoğlan, Gəncəsər və s. sübut edir. Qarabağ regionunun çoxsaylı



maddi-mədəniyyət abidələrinə Şuşa rayonunun Şirən kəndindəki "Qara kaha"ni, "Üçağızlı" kahanı, "Ayı mağarası"ni da misal göstərə bilərik. Bu kaha və mağaralardan çoxlu insan və heyvan sümükləri, daşdan hazırlanmış çıraq və daş alətlər tapılmışdır. Bu kənddə üçmərtəbəli qəbirlər, nəhəng insanın baş və bazu sümüyü, sümük üzərində insan və at şəkli çəkilmiş təsvirlər, gildən hazırlanmış minciqlər və s. vardır. Həmin kənddən 1-2 km aralıda "Arxaş çayı" deyilən yerin sol sahilindəki yamacda basdırılmış nəhəng küp qəbirlər və s. nədənse arxioloqlar tərəfindən öyrənilməmiş və tedqiq edilməmişdir.

Elə buradaca onu da qeyd edim ki, 1989-cu ildə Şuşanın yaxınlığında Şirən kəndində doğulmuşam. Gözlərimi açanda türk etnoslarının ən qədim yaşayış məskəni sayılan Qaraba-

rəfindən sindirilib dərin xəndeklərə tökülmüşdür. Hadisə yerinə şəxşən özüm gedib baxmışam. Bu başdaşların sindirilməsinə etiraz edən yaxın dostumuz mərhum İsgəndər Abdulla-yevin həmin ərazidəki evi və maşını ermənilər tərəfindən yandırılmış, həvanları və ailəsi girov götürülmüşdür. Mən, qardaşlarım: Yaqub, Şakir və İsgəndərin qardaşı Məhərrəm hadisə yerinə getdik və İsgəndərin ailəsini güclə ermənilərin əlinən xilas edə bildik.

### Dünyanı heyrətə gətirən şəhər - Şuşa

Mən Azərbaycanın Şuşa şəhərinin Şirən kəndində doğulmuşam. Gözlərimi açanda türk etnoslarının ən qədim yaşayış məskəni sayılan Qaraba-

ğı, onun ana bətnində doğulmuş Dağlıq Qarabağı, 1750-ci ildə Pənahəli xan tərəfindən tikilmiş Bayat, Şuşa, Şahbulaq və Əsgəran qalaların, dünyani heyreṭe salan musiqi və mədəniyyət beşiyi Şuşa şəhərin, onun aşağısında yerleşən vaxtıla Qarabağ xanlığının bağ-bostan yeri, sürüleriñ otlaq sahəsi olan, sözün əsl mənasında XX əsrin 50-60-ci illərinədək kiçik bir kəndi xatırladan, Azərbaycanın sərvəti ilə şəhərə çevrilən Xankəndini, sıldırımlı qayaların üstündə əsrlərə qərar tutan, Çin səddini xatırladan divarları, qala bürclərini, memarlıq abidələrini öz gözlərimlə görmüşəm, bu şəhərdə böyük boyabaşa çatmışam. Artıq mənim 73 yaşı var. Atam danışırkı ki, biz uşaq olanda Xankəndində 5-10 ev vardı. Həmin evlər də azərbaycanlılara məxsus idi. Hətta evlərin sahiblərinin adlarını da deyirdi.

Azərbaycanın tarixi ərazisi sayılan Dağlıq Qarabağın qədim türk etnoslarına məxsusluğunu, burdakı yer-yurd adlarının doğmalilığını, gözəlliyyini, möhtəşəmliyini, əlçatmazlığını şeir və publisistik, tarixi yazılarla oxuculara tanıtmışam. Bu torpağın havasını udmuşam, suyunu içmişəm, çörəyini yemişəm, xəritəsin gözlərimə köçürülmüşəm. Şuşa şəhərində Allaha yaxınlıq rəmzi sayılan minarələrindən göylərə ucalan, insan ruhuna paklıq bəxş edən azan səslərin eşitmişəm, zümrüd meşələrinə, uca dağlarına, qoyunlu-quzulu yaylaqlarına, diş göynədən bulaqlarına, burdakı məlli-mənəvi dəyərlərə valeh olmuşəm, onlarla əsərlər həsr etmişəm. Dünyaya çatdırılmışam ki:



Azərbaycan Respublikasının  
Prezidenti yanında  
Kütüvə İnformasiya Vasitələrinin  
İnkışafına  
Dövlət Dəstəyi Fondu

Üç min il yaşayır Sərv ilə Çınar,  
Onlar Evkalıptin kölgəsindədir.  
Everest zirvələr şahı olsa da,  
Şuşa ulduzlarının çərgəsindədir!!!

Sizlərdən nə gizlədim, son 28 ilə  
həsrətin çəkdiyim el-obalarımıza qo-  
vuşacağıma inamımı itirməmişəm!  
Başımın üstündən uçan durnalara bə-  
lədçilik edərək:

O dağın o üzü bizim Vətəndir,  
Görün o yerlərdə nələr qalıbdır?!

sualını verməkdə, həm də bildirmi-  
şəm ki, orda:

Nuhdan üzübəri daş kitabələr,  
Minillik tarixdi ellər qalıbdır!

(Bax: Ə.S. "Vətən kişiliyə çağırır  
bizi" - 2000-ci il). Anam Qarabağa  
üzümü tutanda isə:

Bir qara daşın da əzizdir mənə,  
Qarış torpağını yada qıymaram!  
Sən ürək yerinə sığdırın sinəmə,  
Yüz il vəfə eləsəm, yenə doymaram!

- demişəm.

(ardı növbəti sayımızda)

Əyyub Şirənli, şair-publisist,  
əməkdar müəllim,  
AYB-nin üzvü, müharibə və  
əmək veteranı

AZƏRBAYCAN RESPUBLİKASININ  
PREZİDENTİ YANINDA KÜTLƏVİ  
İNFORMASIYA VASİTƏLƏRİNİN İNKİŞAFINA  
DÖVLƏT DƏSTƏYİ FONDUNUN  
MALİYYƏ YARDIMI İLƏ